

MÜSAVAT PARTİYASI
ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTİ VƏ İZAHLI QEYDLƏR

1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2024-cü ildə tamamlanan il üzrə "Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları"na uyğun olaraq Müsavat Partiyası (irəlidə Partiya adlanacaq) üçün tərtib edilmişdir.

2. Partiya haqqında ümumi məlumat

Müsavat Partiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 08 dekabr 1992-ci il tarixdə 0056140 sayılı Şəhadətnamə ilə qeydiyyata alınıb.

Mülkiyyət növü – xüsusi.

Qanuni təmsilçisi – Müsavat Partiyasının Başqanı Hacılı Arif Mustafa oğlu.

Partiyaya Bakı şəhəri Vergilər Departamenti tərəfindən 1700237331 VÖEN şəhadətnamə verilib.

Müsavat Partiyasının əsas məqsədi demokratik dəyərlərə söykənən müasir bir cəmiyyət, sivil qurumlar tərəfindən yönəldilən, insan azadlığının və mülkiyyət toxunulmazlığının ən ali prinsiplər kimi qorunduğu, milli iradənin hegemon olduğu bir Azərbaycan dövləti qurmaqdır.

3. Partiyanın hüquqi ünvanı

Hüquqi ünvan – Bakı şəhəri, 1124 Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə.

Faktiki ünvan – Əhməd Cəmil 51, mənzil 17.

4. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.

5. Uçot siyasetinin təqdimatı

Uçot siyasetinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirlər, göstərilən uçot siyaseti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

6. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

Partiya mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmışdır. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Maliyyə hesabatları hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsipinə əsaslanmışdır.

7. Torpaq, tikili və avadanlıqlar (Əsas vəsaitlər)

Torpaq, tikili və avadanlıqlar elə aktivlərdir ki, – inzibati məqsədlər və təchizatında istismar edilir və ya gələcəkdə icarəyə verilmək məqsədləri üçün istifadə edilir; – Bir dövrdən (12 aydan) artıq dövr ərzində istifadə edilməsi gözlənilir. Bu uzunmüddətli aktivlər əldə edilərkən ödənilən dəyər əsasında tanınır.

8. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırimları hesablanmışdır. Bütün digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə

və ya yenidən qiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir: – Binalar və qurğular – 20 il və ya illik 7%-dək – Maşın avadanlıq – 5 il və ya illik 25%-dək – Nəqliyyat vasitələri – 5 il və ya illik 25%-dək – Sair əsas vəsaitlər – 5 il və ya illik 20%-dək (ötürücü qurğular). Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir. Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalarдан mənfəət və zərərlər maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir.

9. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğininə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir.

10. Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır. Kreditlər və borclar Partiya tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüquq olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

11. Gəlirin tanınması

Gəlir aktivlərin artması və öhdəliklərin azalması ilə bağlı iqtisadi səmərənin artımının baş verdiyi və bu artımın etibarlı səviyyədə qiymətləndirilməsi mümkün olduğu hallarda və gəlir tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir. Əsas əməliyyat gəliri dövlət bütçəsində ayrılan vəsaitlər, digər alınmış yardımlarından ibarət olduğundan vergiyə cəlb olunmamışdır. Digər vergiyə cəlb olunan gəlirlər isə hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlılığı andan başlanır. Əsas əməliyyat gəliri bütün vergilər çıxıldıqdan sonra qalan gəlirdir.

12. Xərclərin tanınması

Partiyada xərclər layihələr (tərtib olunan bütçələr) əsasında alınan və layihə (büdcə) çərçivəsində layihələrin bütçələri əsasında ödənilən zamanı tanınacaqdır. Yəni layihələrdən vəsaitlər daxil ola bilər, amma layihə icra olunmasa, həmin alınan vəsaitlər xərc kimi tanınma bilməz.

13. Torpaq, tikili və avadanlıqlar

Məzmun	Avadanlıq	Cəmi
31 dekabr 2016-cı il tarixinə ilkin dəyər		
Yığılmış amortizasiya		
01 yanvar 2016-ci il tarixinə balans dəyəri		
Daxilolmalar		
Xaricilmalar		
Amortizasiya ayırmaları		
Xaricilmalar üzrə yığılmış amortizasiya		
31 dekabr 2017-ci il tarixinə ilkin dəyər		
Yığılmış amortizasiya		
31 dekabr 2017-ci il tarixinə balans dəyəri		
01 yanvar 2018-ci il tarixinə ilkin dəyər		
Daxilolmalar		
Xaricilmalar		
Amortizasiya ayırmaları		
Xaricilmalar üzrə yığılmış amortizasiya		
31 dekabr 2018-ci il tarixinə ilkin dəyər		
Yığılmış amortizasiya		
31 dekabr 2018-ci il tarixinə balans dəyəri		

14. Pul vəsaitləri və ekvivalentləri

Göstəricilər		
Kassada nağd pul vəsaitləri		
Milli valyutada bank hesabı		
YEKUNU		

15. Gəlirlər

Göstəricilər	31. 12. 2024	31.12.2023
Dövlət büdcəsindən (Maliyyə Nazirliyi) daxil olan vəsaitlər	9207,92	9990,00
Üzvlük haqqından daxil olan vəsait	14063,00	9990
Qanunla qadağan olmayan digər gəlirlər	6230,00	
YEKUNU	29500,00	9990,00

Vəsaitin daxil olduğu tarix	Vəsaiti ödəyən qurum	Daxil olan vəsaitin məbləği
15.11.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	9207,92
	Cəmi	9207,92

16. Xərclər

Göstəricilər	31.12.2024	31.12.2023
1. Cari xərclər		
2. Siyasi partiyaların saxlanması və informasiya təminatına çəkilən xərclər	11703,92	9938,00
Əmək haqqı		
Sosial siğorta ayırmaları 22%		
Sosial siğorta ayırmaları 3%		
Vergi ödənişi		
İssizlikdən siğorta haqqı		
İcbari tibbi siğorta		
Bank xidməti xərcləri		
Dəftərxana xərcləri (mərkəzi və yerli təşkilatlar)		
İcarə haqqı	7956,00	7956,00
İnformasiya saytı və internet üçün xərclər		
Elektrik enerjisi xərcləri	507,00	672,00
Kompyuterlərin təmiri, kartrijlərin dəyişdirilməsi		
Qazdan istifadə haqqı		
Arenda xərci		
Dəftərxana xərcləri (mərkəzi və yerli təşkilatlar üçün)	2160,92	270,00
İnformasiya saytları və internet xərcləri	360,00	
Su xərci	240,00	120,00
Komputerlər, printr, ketric alınması xərcləri		
Audit xidməti		200
Katel		
Telefon		
Internet		
Audit xidməti		
Rabitə (o cümlədən mobil telefon xərcləri)	480,00	720,00
Dövrü nəşrlərin alınması xərcləri		
Təsərrüfat xərcləri		
Partiya üzvü olan qadınlara bayram hədiyyəsi		
3. İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər	17849,00	
Mili Məclisə keçirilən seçkilərə çəkilən xərclər	11099,00	
İclas, müşavirə, qurultayqabağı yerli təşkilatların konfransları və digər tədbirlər üçün xərclər	6750,00	
Notarius rüsumu		
Bayram, yubiley və digər kütləvi tədbirlərin təşkili		

31 dekabr 2024-cü il tarixinə Maliyyə Hesabatları üzrə Sərhlər və qeydlər

Əklillər üçün xərclər		
Siyasi maarifləndirməyə, təbliğata və kitab çapına çəkilən xərclər		
4. Yerli təşkilatlara edilən yardımlıklar		
5. Fərdi xərclər		
Ezamiyyə xərcləri		
6. Sair xərclər		
Avtonəqliyyat xərcləri (yanacaq, ehtiyat hissələri)		
Cari təmirə çəkilən xərclər		
İşçilərə yardım		
Müraciət edənlərə maddi yardım		
Yekunu	29552,92	9938,00

İsa Qəmbər
Müsavat Partiyasının başçısı



04 noyabr 2025